

HEYKƏLTƏRƏŞ TALEYİ



Zeynalabdin Əliyev

Azərbaycan parlamentinin 1919-cu ilin 1 sentyabrında 100 azərbaycanlı gəncin hökumət hesabına xərçi ölkələrin nüfuzlu təhsil ocaqlarına göndərilməsi barəsində qəbul etdiyi qərar, heç şübhəsiz, yenicə müstəqillik alda etmiş Azərbaycan Xalq Cümhuriyyətinin bütün sahələrini yüksəkxitəslə mütəxəssislərlə təmin etmək istəyindən irali gəlməşdi. Xalq Maarif Komissarlığına ayrılan 7 milyon manat da M.Ə.Rəsulzadənin sədrliyi ilə yaradılan münsiflər heyatının seçdiyi və Almaniya (49 nəfər), Fransa (27 nəfər), Türkiyə (6 nəfər), İtalya (4 nəfər), İngiltərə (1 nəfər) və Rusiyada (13 nəfər) oxuyacaq 100 tələbənin (mənbələrdə bu rəqəm 102 da göstərilir) təhsil haqqına sərf olunmalı idi.

1920-ci ilin 14 yanvarında Bakıdan xüsusi vəqonda təntənəli şəkildə xaricə yola salınan gənclər artıq fevralın 11-də Parisdə idilər. Gənclərin burada olan və Paris Sülh Konfransında iştir-

rak edən Azərbaycan nümayəndə heyatı ilə görüşündən sonra onlar seçdikləri ixtisasa yiyələnmək arzusu ilə Avropanın müxtəlif şəhərlərinə yola düşdülər. Cəmisi iki ay yarımından sonra Azərbaycan Xalq Cümhuriyyətinin XI Ordu tərəfindən işğalı şirin arzularla yaşayan gənclərin gələcək təleyini cavabı bilinməyən suallara bəlli. Yeni hökumətdə yer alan və xalqının gələcəyini düşünən N.Nərimanovun davamlı səylərindən sonra sovet hökuməti həmin gənclərin təhsil haqqını öz üzərinə götürməyə qərar verərək, 1922-ci ildə onun Moskvaya yeni işə keçirilməsindən sonra Avropada təhsil alan tələbələrə münasibət yenidən dəyişdi. O vaxt sonralar bütün SSRİ-ni bürüyəcək dəhşətli repressiya dalğası mövcud olmasa da, artıq iyirminci illərdə ilk işartələri görünməkdə idi. Elə xaricdə oxuyan gənclərin kommunist rejimini nə qədər sədaqətli olub-olmaması məsələsinin gündəliyə getirilməsi də dolayısı ilə təzyiq sayla bilərdi. Qərib ölkələrdə maddi sıxlıqlarla baş-başa qalan bu tələbələrin əksəriyyətinin təhsildən uzaqlaşış bir qərin çörəyə möhtac qalmaları, bunun üçün ən ağır işləri görməyə məcbur olmaları, həbsxanaya düşmələri, ən nəhayət, çatınlıklara dözməyərək intihar etmələri də baş verənlərin acı nəticələri idi.

“ Bu qədər məhrumiyyətlərə sina gərib təhsillərini başa vuranların vətənə qayıtdığı halda repressiya qurbanına çevrilmələri isə kommunist-bolşevik rejiminin xalqına xeyir vermək arzusu ilə yaşayınlarə verdiyi “dəyər”in göstəricisi sayılmalıdır. İşıqlı arzuları doğma vətən torpağından çox-çox əzəzlərdən ağlaşılmaz çatınlıklara tuş gələn həmin gənclərdən biri də İtaliyaya heykəltərəşliq peşəsinə yiyələnməyə yollanan Zeynalabdin Əliyev olmuşdur...

Öncədən deyək ki, Zeynalabdin Hacıağa bəy oğlu (1894-1950-ci illər) Əliyev Avropaya göndərilən gənclərin sırasında olmasayı belə, onun adı Azərbaycan tarixində yaşayacaqdı. Bunu şərtləndirən səbəb onun hələ Bakıda ikən Cümhuriyyətin ilk

dövlət attributlarının yaradılması üçün elan olunmuş müsabiqədə iştirakı, müstəqillik dövrünün ilk medallarının və poçt markalarının müəllifi olması idi.

Əgər onun üzərindən sərr qatı hələ də götürülməyən bioqrafiyasına nəzər salsaq, onda galəcək heykəltərəşin 1894-cü ilin 24 aprelində Bakıda tacir Kərbələyi Hacıağa bəy Əliyevin ailəsində anadan olduğunu öyrənərik. Uşaqlıqdan incəsənətə olan maraşını rəsm çəkməklə yanaşı, həm də ağac oyma və heykəltərəşlik sahəsində göstərən Zeynalabdin 1915-ci ildə realni məktəbi bitirəndən sonra atasının təkidi ilə elə həmin ildə Moskva Kom-


vəzifəsində fəaliyyətə başlaması ona həm də rəssamlıq və heykəltərəşliklə məşğul olmağa imkan verir. Elə nazirlilikdəki fəaliyyətinin ilk dövrlərində Zeynalabdin Əliyev müstəqillik qəzanmış dövlətin milli attributların hazırlanması ilə əlaqədar elan etdiyi müsabiqələrin iştirakçısı olur. Bu manada, onun müxtəlif dövlət attributlarının yaradılmasına xüsusi önəm verən AXC-nin Dövlət gerbinin və gerblə möhürü yaradılması üçün 23 mart 1919-cu ildə elan etdiyi müsabiqədə və medalların, eləcə də poçt markalarının yaradılmasında iştirakını qeyd etmək lazımdır. Dövlət bayrağının eskizi o vaxtlar 9 noyabr 1918-ci ildə AXC-nin



Emalatxanada

mersiya Institutuna qəbul olunur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xəbərini sevincə qarşılıyan Zeynalabdin Bakıya qayıtməyə qərar verir. Kiçik yaşlarından incəsənət sahəsində fəaliyyətə meyilli olan gənc atasının etirazına baxmayaraq, geriye dönür. Doğma şəhərə qayıdışından sonra Poçt və Telegraf Nazirliyində xüsusi tapşırıqlar üzrə baş mütəxəssis

Nazirlər Şurası tərəfindən təsdiq olunsa da, gerbin qəbulunun 28 may 1920-ci ildə elan olunacağı qərara alınmışdır. Amma cəmisi 23 ay yaşayınca yeni hökumət kommunist-bolşevik ordu-su tərəfindən devrildikdən sonra gerb məsələsi də gündəlikdən çıxdı. Odur ki, həmin vaxtdan bu günə kimi yekunlaşmayan müsabiqənin “nəticələri” ictimaiyyət arasında müxtəlif cür yo-



Bethoven

Cümhuriyyəti" sözleri yazılmışdır...


1919-cu ildə AXC parlamenti 100 gənci Avropaya təhsil almağa göndərməyə qərar verənə həmin siyahıda yer alməq istəyənlərin sırasında Zeynalabdin Əliyevin adını görməyi, yanın ki, tabii sayımaq olar. Onun Təhsil nazirinin adına yazdığı ərizəsində Avropanın iki təhsil ocağından birində oxumaq arzusu bildirilir. Bunlar Frankfurt-Mayn şəhərindəki Siyasi-Iqtisadi Akademiya və heykəltəraşlıq-memarlıq üzrə təhsil ala biləcəyi İtaliyanın Roma və yaxud Toskano şəhərlərinin ali məktəbləri idi. Seçim məsələsinə çox ciddi yanaşan münsiflər heyati onun İtaliyanın Peruca şəhərinə göndərilməsinə qərar verir. Həm Zeynalabdinin, həm də Avropanın digər ölkələrində milli hökumət hesabına təhsil almağa göndərilmiş azərbaycanlı tələbələrin AXC-nin süqtutundan sonra hansı vəziyyətə düşdükleri izahatsız da malumdur.

Zeynalabdinin Parisdə yaşanan Ceyhun bəy Hacıbəyliyə yazdığı üç məktubundan onun maddi sıxıntılar içində ömrü sürdürünen duymaq o qədər də çətin deyildir. Bununla belə, o, heç nədən "xalq düşməni" elan olunmamaq üçün geri qayıtmamağa qərar verir, təhsilini başa vurmaq arzusu ilə çalışır və 1923-cü ildə Perucada yerləşən "Accademia di Belle Arti"ni "heykəltəraşlıq professoru" diplomu ilə bitirir.

zulmaqdadır. Bəzi tədqiqatçılar Zeynalabdin Əliyevin milli gerbin müəllifi olduğunu bildirsələr də, "Odlu yurd" jurnalında (1930-cu il, aprel) ilk dəfə M.Ə.Rəsulzadə tərəfindən ictimailəşdirilən gerbin eskizinin müəllifi kimi abxz əsilli knyaz A.Servasidze göstərilmişdi. Bu məqaladə o da bildirilirdi ki, həmin gerb müsabiqənin yekunu elan olunmamışdan bir ay əvvəl – aprel ayında artıq parlament binasında asılmışdı...

Gerb məsələsi bir qədər müəmməli olsa da, Zeynalabdinin Azərbaycan Parlamentinin açılışına həsr olunmuş medalının və AXC dövrünün ilk markalarının müəllifi olması birmənalıdır. Büründən hazırlanmış döş və xatira medalının əsas üzündə parlament binasının bir qədər qabarıq təqdim olunmuş görünüşü, kənarlarında parlayan günəşin fonunda müstəqil Azərbaycan parlamentinin yaranmasını rəmzi tutumda ifadə edən, pərvəz çıxıntısından asılmış bayraq təsviri olunmuşdur. Medalın əks tərəfində baş verən hadisənin vaxtı – 7 dekabr 1918-ci il yazılmış, səkkizguslu ulduzun və ayparanın təsviri dairəvi formada lalələrlə əhatələnmişdir. Diametri 3 sm olan döş medalının çəkisi 8,1, xatira medalının çəkisi isə 12,3 qram idi.

Tədqiqatçılar 1919-cu ilin 20 oktyabrında buraxılmış ilk poçt markalarının eskizlərinin Zeynalabdin Əliyev tərəfindən hazırlanlığı qənaatindadırlar. Dəyəri 10, 20, 40 və 60 qəpik, 1, 2, 5, 10, 25 və 50 manat olan markaların üzərində müxtəlif təsvirlər vardır. Əlində üçrəngli bayraq tutmuş əsgər, Şirvanşahlar sərayı, Ataşahə və ali oraqlı biçincinin rəngli qrafik təsvirləri həmin markaların bədii tərtibatını təşkil edir. Bütün markaların üzərində Azərbaycan və fransız dillərində "Azərbaycan



Q.Mesxi

Təhsildən sonra o, çox qısa bir müddədə tanınmış heykəltəraşlardan birinə çevrilir və məşhurlaşır. Onun sifarişləri durmadan artır və İtaliyada öz fərdi sərgisini də təşkil edir. Azərbaycanlı heykəltəraşa öz portretinin hazırlanmasını sifariş verənlərin sırasında tanınmış opera müğənnisi və rejissoru Siqizmund Zalevski də var. Əvvəllər Sankt-Peterburq İmperator Teatrında, sonra isə məşhur "La Skala" Teatrında çalışan sənətkarın portretini Zeynalabdin Əliyev naturadan işləmişdir. C.Hacıbəylinin arxivində saxlanılan bir fotoda onun heykəltəraşın emalatxanasında baş tutan yaradıcılıq prosesində iştirak etdiyini görmək mümkündür. Bədii həllində realist-gerçəkçi yapma üsuluna üstünlük verilən bu portredə opera müğənnisinin çox inandırıcı obrazı yaradılmışdır. Plastikanın axiciliğinə üstünlük verən müəllif bununla da yaradıcı insanın zahiri statikliyinin daxili mənəvi zənginlik üzərində zəmin tapıldığına təmaşaçısını inandırır...

Onun 1920-ci illərdə işlədiyi digər bir portret isə dünya şöhrəti alman bəstəkarı Lüdvik van Bethovenə həsr olunmuşdur. Dahi musiqiçini gənclik çağında – hayatının təzadlı hadisələrlə dolu dövründə təsvir edən heykəltəraş gənc bəstəkarın özüne qapılmış durumunda, naməlum istiqamətə zillənmiş baxışlarında yaradıcı qayğılarını mənəvi sarsıntılar burulğanında həll etməyə mahkum görkəmlə şəxsiyyətin psixoloji yaşıntılara bələnmiş durumunu yaddaşqalan tutumda bədiiləşdirməyə nail olmuşdur. Burada da müəllifin realist-gerçəkçi sənət estetikasına tapınması dahi sənətkarın obrazını səciyyələndirə biləcək xüsusiyyətlərini təsirli formabiciimdə göstərməyə imkan vermişdir...

Real bədii şərhi hakim olduğu "Tələbə Q.Mesxinin portreti" əsərində də Azərbaycan Xalq Cümhuriyyətinin ilk professional heykəltəraşının zəngin bədii ənənələrə malik İtaliya plastika sənətinə bələdçiliyi duyulur. Yumşaq-inci yapma üslubu ilə, həm də geniş bədii ümumiləşdirmələrə nail olan tişə ustası obrazının duyğulandırıcı cəlbəciciliyini alda etmişdir...

Tədqiqatçılar Tüküyadə nəşr olunan "Azərbaycan Yurd



S.Zalevski

Bilgisi" toplusunda işq üzü gorən "Azərbaycanın gözəl abidələri haqqında" (1934, müəllifi heykəltəraş Zeynal A. Saray) və "Azərbaycanlı Zərdüstün məbədlərinin tarixi" (1954, müəllifi Zeynal Akkoç) məqalələrinin də Zeynalabdin Əliyev tərəfindən yazılı qənaatindadırlar. Onlar illüstrasiyalarla müsaiyət olunan bu yazıldarda müəllifin Azərbaycan memarlığının inciləri barəsində qənaatlarının professionallığı ilə diqqət çəkdiyini bildirirlər.

Sovet dönməndə (Mövsüm Əliyev) və müstəqillik illərində (Ədalət Tahirzadə, Mübariz Süleymanlı, Zaur Əlizadə, Nigar Abu-Talibova) Zeynalabdin Əliyevin həyat və yaradıcılığı barəsində respublika matbatında yer almış yazıldarda (bu yazının hazırlanmasında da həmin məlumatların bəzilərindən istifadə olunub) məlumatların bir o qədər zəngin olmaması, ilk növbədə, onun Bakı ilə əlaqəsinin yoxluğu ilə izah oluna bilər. Yuxarıda da qeyd etdiyimiz kimi, onun İtaliyadakı çətin vəziyyəti və gələcək planları barəsində əsasən C.Hacıbəyliyə yazdığı məktublardan məlumat almaq mümkündür. Bu məktublara istinad etsək, onda onun təhsildən sonra ABŞ, Braziliya, Türkiyə və s. ölkələrdə fəaliyyət göstərdiyini ehtimal etmək olar... ♦

Ziyadxan Əliyev
Əməkdar incəsənat xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru

